


# ÖMƏR XƏYYAM – BÖYÜK ÇOXBİLGIN

Hamlet İsaxanlı



Yaradıcı insanların bir qismi tək bir sahədə deyil, iki, üç, dörd və daha çox sahələrdə fəaliyyət göstərməyə müvəffəq olur, bəşər övladını heyratləndirir, özü-nə qarşı məhəbbət və ehtiram doğurur. İnsan zəkasının, insan yaradılığının heyrətamız çoxşaxəliliyi həm onun sağlığında, həm də çox-çox sonra dünyaya gələnlər arasında təəccüb qarışq iftixar hissi oyadır. İnsan qüdrətinin ağlaşıgmaz zilə qalxması düşünən, yazib-yaradan zümrənin ilham qaynağına çevirilir.

Aristotel, əl-Fərabi, əl-Biruni, İbn Sina, Ö. Xəyyam, Nəsimreddin Tusi, İ. Nyuton, G. Leybnits, İ. Gothe kimi insanlar öz yaradıcı fəaliyyətində elm və sənətin az qala bütün sahələrinə toxunmuş, bəşər tarixini irəli aparan,


*Tanınmış iş və fikir adamı Əli Poladın tərtib etdiyi "Ömər Xəyyam. Rübailər" kitabı iri formatda və çox nəfis dizaynda işiq üzü görmüşdür ("Səda" nəşriyyatı, 2008, ISBN 5-86-874-664-07). Kitabın həmredaktoru olan Hamlet İsaxanlinin "Ömər Xəyyam – böyük çoxbilgin" adlı yazısı da kitaba daxil edilmişdir. Həmin məqaləni oxucularımızın diqqətinə çatdırırıq.*

zənginləşdirən əsərlər yaratmışlar. Bu cür çoxşaxəli fəaliyyət göstərən hərtərəfli və dərin bilik, bacarıq və yaradıcı gücə sahib olan insanlara müxtəlif dövrlərdə, müxtəlif dil və mədəniyyətlərdə cürbəcür adlar vermişlər. Çox sahələrdə çalışan və geniş bilik dairəsi olan insanlara Avropada çox vaxt Renessans

insanı, bəzən də universal şəxs (Homo Universalis) demişlər (və deyirlər). Daha yeni zamanlarda hərtərəfli alim və yaradıcı şəxslər barədə yunancadan gələn və çox öyrənmiş adam mənasını verən Polymath (Polimat) kəlməsi, eləcə də ensiklopedist alim, ensiklopedist yaradıcı insan kəlmələri işlənilir. Hərtərəfli və dərin bilik sahibi olan və geniş sahələrdə yüksək zəka və sənət nümayiş etdirən şəxsləri Azərbaycan türkcəsində çoxbilgin sözü ilə ifadə etməyi təklif edirəm.

Çoxbilginlik daha çox orta əsrlərə xas olan hadisədir.

Üç növ yaradıcı fəaliyyətdən bəhs etmək olar: elm, sənət-incəsənət və qurucu-ictimai iş. Çoxbilginlik - elmə, sənətə və bir sıra hallarda qurucu-ictimai işə eyni zamanda nüfuz etməyə, bu sahələrdə öz sözünü, öz gücünü və istedadını nümayiş etdirmə-



Aristotel

yə qadir olan insanların fəaliyəti - daha çox orta əsrlərə xas olan hadisədir. Riyaziyyat və təbiət elmləri, texnologiya və tibb, orta əsrlər universalizminin müüm əlaməti olan fəlsəfə, ədəbi yaradıcılıq və tarix, musiqi, təsviri incəsənət, quruculuq və idarəetmə - bunlardır böyük xarakterlərin, istedadlı insanların mərağına səbəb olan və bütövlükdə və ya qismən onların yaradıcılıq meydanına çevrilən sahələr.

Qədim, antik çağın universalı filosoflar idi, hər şeyi bilən, hər şeyi araşdırın, hər sahədə söz demək vəzifəsi olan filosof əslində geniş əhatəli elm adamı idi, buna ən parlaq misal Aristotelidir. Hərçənd ki, böyük filosof olmaq, heç də yaxşı riyaziyyatçı olmaq ilə eyni deyildi. Platon və Aristotel də daxil olmaqla qədim dünyanın heç bir filosofu nəinki Arximed və Evklidlə, hətta onlardan daha az tanınmış riyaziyyatçılarla müqayisə olunmaq səviyyəsində riyazi biliklərə sahib deyildilər. Antik çağda da riyaziyyat üzrə ixtisaslaşmaq lazımlı gəlirdi, riyaziyyat xüsusi,

riyazi istedad tələb edirdi. Filosoflar digər bütün sahələri əhatə edib yaradıcı işlə məşğul ola bilir, riyaziyyatı isə anlamağa və imkan daxilində ondan istifadə etməyə çalışırdılar.

Riyazi yaradıcılığı meyl edənin astronomiya və musiqi ilə məşğul olması da təbii idi, çünki sonuncular riyaziyyatın qolları hesab edilirdi.

Ədəbi yaradıcılıq və təsviri incəsənət əksər hallarda insanı yalnız bu sahələrlə məhdudlaşdırmağa meylli idi; şair şair idi, rəs-



Al - Farabi

zən çox) qurumun təsisçisi və ya müdürü olmaqla bağlıdır.

### *İki mədəniyyət*



İbn Sina

sam isə rəssam, onların digər məraqları vardısa, bu, indiki dillə desək, hobbi xarakteri daşıyırırdı. Tərrixdə belə olub, indi də belədir. Yalnız istisna hallarda görkəmli şair və ya rəssam təbiətşünas kimi də tanına bilər, bu sahədə də yaradıcı fəaliyyətdə ola bilər – Leonardo da Vinçi və İ. Goethe kimi.

Quruculuq və idarəetmədə fərqlənmək, böyük işlər görmək isə padşahlıq, vəzirlilik, sərkərdəlik etməklə, bir və ya bir neçə (ba-



Al-Biruni

Tarixə, çoxbilginlərin həyat və fəaliyyətinə diqqət etdikdə gerçək universallığın daha çox riyaziyyat və təbiətşünaslıq üzərində qurulduğunun şahidi olurraq. Bu sahələrdə böyük istedad sahibi olan insanın başqa sahələrdə də parlaması ehtimalı mövcuddur. Bunun səbəbi riyaziyyat və təbiətşünaslığı xas olan itizəka, məntiq və genişlik, həmçinin təbiətşünasın fərdə və cəmiyyətə təbiətin gözü ilə baxmaq imkanına malik olmasınadır. Digər tərəfdən, riyaziyyat və təbiət elmlərini "sonradan" öyrənməyin müşkül məsələ olduğu yaxşı məlumdur. İnsanın içində yaşayış şairliyin sonradan və yavaş-yavaş üzə çıxması mümkün olan işdir, lakin şairin, tarixçinin, rəssamın sonradan riyaziyyat və ya fizikada mühüm elmi nəticələr almaq imkanı və ehtimalı yox dərəcəsindədir.




Əlbəttə, burada riyazi düşüncə və təbiətşünaslıq üsulları ilə humanitar düşüncə tərzini arasındakı fərqləri, insanın bu və ya digər sahəyə meyl etməsi səbəblərini mövzunu edən "iki mədəniyyət" problemi meydana çıxır. Hər zaman müzakirə mövzusu olan bu hadisə britaniyalı fizik və yazıçı C.P.Snow'unun (1905-1972) "iki mədəniyyət" adlı yazarısı ilə 20-ci yüzilliyin ikinci yarısında, dar sahədə ixtisaslaşmanın təbii olduğu bu yeni dövrdə bir daha dəyirmi masalara, mübahisələrə, kəllə döyüşünə gətirib çıxardı. Çoxbilgilərin varlığı bu iki mədəniyyətin çatışmadı olmadığını göstərən ən tutarlı arqumentdir. Lakin bu an bu mövzuya xüsusi toxunmaq imkanımız yoxdur.

### Riyaziyyatçı, filosof, ilahiyyatçı şair

Ömər Xəyyam (1048 – ≈1131) öz zəmanəsində riyaziyyatçı, filosof və ilahiyyatçı kimi məşhur

olmuş, müasirləri onu Hakim, Hüccət əl-Haqq (Haqqın göstəricisi, sübutu), İmam, Əllamə...adlandırmış, "dövrümüzün ən bilikli insanı, ən iti ağıl sahibi, ən yaxşı riyaziyyatçısı" kimi ifadələrlə qiymətləndirmiş, dini-fəlsəfi, riyazi suallarla ona müraaciət etmiş, təbiətşünaslığa, astronomiyaya aid məsələlərin həlli üçün ondan yardım istəmişlər. Sultanlar, vəzirlər, ən məşhur şair və mütəfəkkirlər onunla yaxınlıq etməyə çalışırdılar.

Doğrudan da, dahi çoxbilginlər İbn Sina (980-1037) və Birunidən (973-1048) sonrakı dövrdə lider rolunu oynamaya uyğun şəxs, çoxbilgin Xəyyam idi. Xəyyamın müasiri olan böyük ilahiyyatçı, filosof, sufi, hüquqşünas Əbu Həmid əl-Qəzali (1058-1111) riyaziyyat və təbiətşünaslıqdan çox uzaq idi. Xəyyam öz növbəsində İbn Sina və Biruni qədər, eləcə də əl-Qəzali və digər bir sıra istedadlı müasirləri qədər məhsuldar deyildi,



İ. Nyuton



G. Leybnits

az və qısa yazdı. Lakin onun parlaq riyazi istedadı özündən əvvəl əldə olunmuş elmi nəticələrdən istifadə etməklə mühüm və çətin problemlərin orijinal həllini tapmağa kömək edirdi.

O, özünü İbn Sinanın tələbəsi hesab edirdi, bəzi tarixi qaynaqlara görə İbn Sinanın tələbəsi Bəhmənyardan dərs almışdı.

Müasir oxucu, qərbli və ya şərqli olsun-fərqi yoxdur, Ömər Xəyyam dedikdə birinci növbədə məşhur rübai ustasını, rübai'lər müəllifini göz önüne gətirir. Sonra isə təəccübə Xəyyamın həm də istedadlı riyaziyyatçı və filosof olduğu, geniş əhatəli bilik sahibi kimi tanındığı barədə eśidir, bəzən də bu məlumatı o, rübai'lər kitabına yazılmış giriş sözündən alır; əlbəttə ki, burada söhbət xüsusi, ixtisaslı oxuculardan getmir.

Ömər Xəyyam rübai'lerinin şöhrəti, yazılmama, yayılma və tərcümə tarixi ən maraqlı mövzulardan biridir, bu barədə yazılmış məqalə və kitabların sayı-hesabı yoxdur. Xəyyam rübalərinin maraqlı olduğu qədər də




dolasıq olan qəribə tarixi var. Bu barədə xüsusi söhbət açmadan - riyaziyyat, fəlsəfə və digər sahələrdə Xəyyamın gördüyü işlərə çox qısa nəzər saldıqdan sonra müümü bir fikir söyləmək olar.

**Xəyyam irihəcmli əsərlər yazmamışdır**

Xəyyamın riyaziyyata aid üç, musiqiyə aid bir, mexanikaya aid bir, fəlsəfəyə aid altı əsəri məlumdur. Ənənəvi olaraq Xəyyama aid edilən, "Novruznamə" adı ilə tanınan tarix və etimologiya haqqında əsərin Xəyyamın qələmindən çıxmış olduğunu mütəxəssislər şübhə ilə yanaşırlar (əslində, əsasən bunu təkzib edirlər). Üç hissədən ibarət bu əsərin, olsa-olsa, yalnız bir hissəsinin Xəyyama məxsus ola bilməsi ehtimalı mövcuddur. Bu əsərin üslubiyyət cəhətdən Xəyyama yaxın gəlmədiyi, ordakı səhv və səliqəsizliyin Xəyyama xas olmadığı göstərilir.

Bunlardan əlavə, Xəyyam İbn Sinanın bir əsərini ərəbcə-



**Arximed**



**Johann Wolfgang Von Goethe**

dən farscaya çevirmişdi (müəyən şərhlərlə).

Xəyyam iri həcmli əsər yazmamışdır. Lakin bütün əsərləri orijinal ideya, dəqiq və lakonik dil və güclü məntiq üzərində qurulmuş, həsr olunduğu məsələnin orijinal həllini özündə ehtiva etmişdir. Bu cəhətdən onun poetik istedadının məhz rübatlarda parlaması, qısa sözlə orijinal fikir ifadə etmək usulunu təaccüb doğurmamalıdır.

Riyazi əsərləri üçüncü dərəcəli cəbri tənliklərin həndəsi yolla həllinə, Evklidin beşinci – paralellik postulatının orijinal ekvivalentinin tapılmasına, irrasional ədədlərə cəbri yanaşma məsələsinə, riyaziyyatın fəlsəfi və tarixi məsələrinə həsr olunmuşdur.

Evklidin beşinci postulatına aid araşdırmlarda Avropada Sakkerinin adı ilə tanınan dördbucaq riyaziyyat tarixi üzrə mütəxəssislərin əməyi və səyi nəticəsində Xəyyam-Sakkeri dördbucağı adlandırmışa başlanıldı. Özündə Qeyri-Evklid həndəsəsi ideyasını daşıyan bu məsələnin sonrakı in-

kişafında Nəsirəddin Tusinin (1201-1274) rolunu da qeyd etmək lazımdır.

Xəyyamın böyük sələfi Mühamməd əl-Xarəzmi ( $\approx 780 - \approx 850$ ) ikinci dərəcəli (kvadrat) tənliklərin cəbri yolla, yəni düstur vasitəsi ilə həll olunduğunu göstərmiş, bununla da cəbr elminin əsasını qoymuşdu; yaxşı məlum olduğu kimi, cəbr sözünün özü əl-Xarəzminin uyğun əsərinin adından götürülmüşdür. Xəyyama (sonralar məlum olduğu kimi səhvən) elə gəlirdi ki, üçüncü dərəcəli (kub) tənlikləri cəbri yolla, düstur vasitəsi ilə həll etmək mümkün deyil. Ona görə də, Xəyyam kub tənliklərin həndəsi yolla, konik kəsiklər vasitəsi ilə həlli məsələsini araşdırırdı və bu yolda dərin nəticələrə gəlib çıxdı, sonralar cəbri həndəsə deyiləcək mühüm elmi istiqamətin müəyyən ideyalarını ortaya qoydu. Üçüncü və dördüncü dərəcəli tənliklərin həlli düsturları 16-ci əsrədə İtaliyada kəşf olundu (bu, Avropada riy-



**Euklid von Alexandria**



Plato

ziyyatın şərqdən fərqli ilk uğuru sayla bilər). Ümumiyyətlə, ixtiyari dərəcəli cəbri tənliklərin dörd hesab əməliyyati və radi-kallar vasitəsi ilə düstur şəklin-də həllinin mümkün olub olma-ması məsələsi və mümkünlük əlamətlərinin (kriteriyalarının) müəyyən edilməsi yalnız 19-cu əsrədə tam həll olundu. Burada əsas problem öz həllini iki gənc riyaziyyatçı - fransız Evarist Qalua (1811-1832) və norveçli Niels Henrik Abelin (1802-1829) dahiyanə əsərlərində tapdı.

### *Mexanika, musiqi, astronomiya*

Xəyyamın mexanikaya aid qısa çalışması Arximedin hidrostatik prinsipinin tətbiqinə həsr olunmuşdur. Musiqi nəzəriyyəsinə aid qısa əsəri Evklidin tonallıq haqqında uyğun əsərinin şərhi və davamı kimi qəbul edi-lə bilər. Əsər musiqi şkalasının təsnifatına, 21 tetraxordun


(dördpilləli səs sırasının) riyazi müzakirəsinə və səslənmə (sonor) növlərinə həsr olunmuş, Xəyyam burada Ptolomey, əl-Fərabi və İbn Sinanın uyğun əsərlərindən də faydalananmışdır.

Xəyyamın bizə məlum olan fəlsəfi əsərləri əsasən İbn Sina-nın fəlsəfi görüşlərinin təsiri altında yazılmış altı qısa yazıdan ibarətdir. Bu yazılar Allahın varlığı və eyni zamanda zülmün mövcudluğunu problemi, azad iradə və determinizm, varlıq (varoluş) və vəzifə (borc), mahiyyət və mövcudiyyyət (vücud) arasınd-a münasibət, təsadüf, zaman və hərəkət, ruh və bədən kimi məsələlərin müzakirəsinə həsr olunmuşdur. Burada həmin əsərləri xüsusi müzakirə etmək fikrində deyilik.

Xəyyamın yaradıcılığında yadda qalan və çox danışılan mə-sələlərdən biri də onun yeni təq-vim hazırlamasıdır. O, Nizam əl-Mülklə dost idi. Nizamülmülk Xəyyamı Sultan Cəlaləd-



Leonardo da Vinçi



C.P.Snow

din Məlik şaha təqdim etmişdi. Sultan Xəyyama yeni günəş təq-vimi düzəltməyi tapşırılmışdı. Xəyyam bir neçə mütəxəssisi də cəlb etməklə Səlcuqların pay-taxt şəhəri İsfahanda bu məsələnin üzərində çalışmışdı.

Təqvim işi ilə heç tanış olma-yanlar üçün kiçik izahata ehtiyac ola bilər. Astronomiyanın yaranma səbəblərindən biri zamanı ölçmək və təqvim düzətmək istəyi, zərurətidir. Təqvim düzəltmənin əsas problemi ili (günəş ilini) təşkil edən gün sayının tam ədəd olmaması, hətta dəqiq kəsr ədəd də olmamasıdır; bu ədəd (Yerin Günəş ətrafında tam dövr müddəti) təqribən 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir... Və təq-vim məsələsinin canı da ilin uzunluğunu, yəni günlərin sayı-nı hesablayıb həqiqətdə olduğunu yaxınlaşmaqdan ibarətdir. Belə olduğu halda məsələnin həlli üçün bəzi illəri 365, digərlərini 366 gün qəbul etmək lazımlı gəlir, üstəlik, müəyyən müddətdən sonra müəyyən bir ilə yeni, əla-və gün artırmaq zəruri olur. Bu

məsələnin ideal həlli olmadığı üçün nisbətən daha dəqiq, uzu-nömrülü və istifadə üçün yararlı təqvim hazırlamaq məqsədi qarşıya qoyulur. Xəyyamın tədqiqatçılar dəstəsi bu məsələni araşdırmış və Cəlali təqvimi adlı bir günəş təqvimi düzəltdi. Bu təqvimə görə, yalnız təqribən 4500 ildən bir təqvimə yeni gün atrırmak lazım gəlir. Hal-hazırda istifadə edilən Qriorian təqvimində isə bu günartırma işi 3323 ildən bir baş verir (yəni Cəlali təqvimi daha dəqikdir).

İslam dünyasının elm, sənət və texnologiya sahəsində əldə etdiyi böyük nailiyyətlərin avropanılar tərəfindən mənimşənilməsi Avropanın inkişafında fövgəladə rol oynadı. 12-ci əsrənən başlayaraq müsəlman alim və mütəfəkkirlərin riyaziyyat, astronomiya, kimya, tibb, fəlsəfə və digər sahələr üzrə kitabları latincaya və canlı Avropa dillərinə tərcümə olunub oxundu, öyrənildi, ümumiləşdirildi, Avropada yeni tədqiqatların əsasında dayandı. Coxsayılı müsəlman çoxbilgiləri, çoxu da avropa-

laşmış adları ilə, elmi dairələrdə və universitələrdə əsas oxu, isnad və dayaq qaynağına çevrildilər. Bir sıra hallarda böyük elmi kaşflər haqqında verilən "avropalı alimin öz əməyidir, yoxsa əsas ideya və metod müsəlman alimin elmi əsərindən götürülmüşdür?" sualının cavabı bu günə kimi məlum deyil. Lakin bu prosesdən kənarada qalan, adları və əsərləri o zamankı Avropada elmi dövrəyə daxil olmayan müsəlman mütəfəkkirləri daha çox idi. Bun-



Abu Hamid al-Ghazali




Niels Henrik Abel

ların sırasında Ö. Xəyyam da vardi. Xəyyamın riyaziyyatda əldə etdiyi dərin nəticələr, təəssüf ki, Avropada xeyli sonralar, 19-cu əsrin ortalarında məlum oldu və yalnız elm tarixi baxımından əhəmiyyət qazandı.

### Müasirləri Xəyyamın şairliyindən söhbət açmır...

Müasirləri Xəyyamı hakim, riyaziyyatçı, filosof və ilahiyatçı kimi, bərabəri olmayan ge-



Məhəmməd əl-Xərezmi

niş və dərin bilik sahibi kimi təqdim edir, lakin onun şairliyi barədə heç söhbət açmır, heç nə demirlər. Məşhur şair Sənai Xəyyamla yaxşı tanış idi, Xəyyam haqqında çox tərifli fikirlər söyləyərkən onun şair olduğu barədə bir söz belə demir... Xəyyam dünyasını dəyişəndən sonra da, 80-90 il ərzində onun heç bir rübaişti haqqında söz açan yoxdur. Ümumiyyətlə, 12-ci əsrə aid qaynaqlarda Xəyyamın şair olması haqqında bir söz belə yoxdur, yalnız bir yerdə "Xəyyamın ərəbcə bir şeiri var" deyilir və elə oradaca həmin şeir verilir. Bu hadisə Ömər Xəyyamın şair olmadığı fikrinin yaranmasına səbəb oldu. Bu rübaişin məşhur həkim, riyaziyyatçı Ö. Xəyyama dəxli olmadığı, onların Xəyyam və ya Xəyyami adında başqa bir şair tərəfindən yazıldığını irəli sürənlər meydana çıxdı. Üstəlik, müasirləri arasında qeyri-adi hörmət qazanan, həyatı, dini-falsəfi və digər əsərləri ilə mömin müsəlman olduğunu bir da-



Claudio Ptolonico

ha sübut edən, sultanların, vəzirlərin ehtiram göstərdiyi, İmam, Hüccət əl-Haqq adlandırılın bir şəxsin azadfikirliliyin çox təşviq olunmadığı, cəzalandırıldığı bir dövrdə bu qədər açıq-saçıq, dini ehkamlarla düz gəlməyən ziddiyətli rübai'lər yazması mümkün kündürmü? O dövrdə bu cür rübai'lər müəllifinə bu qədər ehtiram göstərilərdimi?

Şekspirin də müəllifliyini şübhə altına alanlar var və bu, o qədər də hay-küy, həyəcan və təlaş doğurmayıb. Xəyyam halında da Şekspirdə olduğu kimi, "bu məşhur rübai'lərin müəllifinə Xəyyam deyək" sözü ilə məsələni bitirmək olmaz mı?! Sadəcə bizim məsələmizin Şekspir halından bir mühüm fərqi var – Şekspirin şair və dramaturq kimiliyindən başqa kimliyi yoxdur. Xəyyam halında isə "məşhur riyaziyyatçı və filosof Ömər Xəyyam hansı rübai'lərin müəllifidir və ya o, ümumiyyətlə, şairdirmi, rübai'lər müəllifidirmi?" suali özündə əlavə məna daşımaqdadır.

Ümumiyyətlə, rübai müəllifi kimi tarixi Ömər Xəyyamı tam bərpa etmək, yəqin ki, imkan

xaricindədir.

Xəyyamın rübai'ləri haqqında yalnız onun ölümündən 90-100 il keçdikdən sonra yavaş yavaş məlumat verilməyə başlandı və iki əsr ərzində onun cəmi 16 rübaisi aşkar edildi. Sonrakı əslrlərdə rübai'lərin sayı artmağa başladı. Onların bir hissəsinin Xəyyama məxsus olmadığı (başqa şairlərin olduğu) meydana çıxdı. Rübai'lərin mövzusu



Evarist Qalua


suna, poetik keyfiyyətlərinə, digər şairlərin əlyazmalarında təpilmasına və bir sira başqa xüsusiyyətlərinə görə tədqiqatçılar səhih, etibarlı, yəni, çox güman ki, Xəyyama məxsus olan rübai'ləri müəyyən etməyə çalışdılar. Bu işi, təbii ki, mükəmməl hesab etmək mümkün deyil. 14-cü əsrin ortalarına qədər toplanmış rübai'lərdən etibarlı hesab olunanları 36 ilə 178 arasındadır. Xəyyam adı altında toplanan bütün rübai'lərin sayı isə 1200-1400-ə çıxdı. Tədqiqatçılar arasında "sərgərdan" və ya "gəzəyən" rübai'lər ifadəsi yarandı, yəni eyni rübainin müxtəlif orta əsr şairlərinin əsərləri içində

düşmüş olduğu aşkara çıxarıldı.

### Şair Xəyyamın bəxti 1859-da açılacaqdı...

*Xəyyam haqqında daha geniş məlumatın oxucuların marağına cavab verəcəyi fikri ilə müəllifin vaxtilə "Xəzər-Xəbər"da dərc olunmuş "Ömər Xəyyamın rübai'ləri Azərbaycan türkcəsində" (1 may 2006-ci il) adlı məqaləsindən bir hissəni (aşağıda kursivlə) burada verməyi qərara gəldik.*

Xəyyam rübai'lərinin dünya şöhrəti və Xəyyamşunaslığının inkişafı 1859-cu ildə Edward Fitzgeraldin (1809-1883) ingiliscəyə tərcümə etdiyi 75 rübaini kitab şəklində çap etdirməsi ilə başlayır. Tərcüməçinin kimliyi göstərilməyən bu kitab heç kimin diqqətini cəlb etməsə də, Fitzgerald işini davam etdirdi, son variant




William Shakespeare

1875-ci ildə çap olunan 101 rübaidən ibarət oldu. Bu dəfə kitabda tərcüməçinin adı da verilmişdi. Tezliklə Fitzgeraldın xeyli sərbəstliyə yol verdiyi, amma Xəyyam rübai'lərinin məzmun və ruhunu çox məharətlə ingiliscəyə


keçirməyə müvəffəq olduğu rübünlər İngiltərə və Birləşmiş Ştatları fəth etdi, on çok sevilən, on çok əzbərlənən, heç bir ingilis şairinə nəsib olmayan bir ingilis poetik nümunəsi kimi yayıldı, qeyri-adı şöhrət qazandı. Sonra Xəyyam rübünlərinin ümumiyyətindən səyahəti başladı, bütün mədəni xalqlar bu rübünləri dəfələrlə öz dillərinə tərcümə etdilər. Bu barədə həddindən çox yazılmışdır və söhbəti uzatmağa ehtiyac görmürük.

Orta əsrlər Şərqdə şair Ö. Xəyyamın adı Firdovsi, Nizami, Sədi, Cəlaləddin Rumi, Ə.Cami, Hafiz, Ə.Nəvai, M.Füzuli kimi nəhənglərin sırasında tutulurdumu? Bir şey yaxşı məlumdur: Xəyyam Qərbədə ingilisdilli böyük şairlərdən daha çox tanındı, hətta əfsanəlaşdı. Nəticədə Şərq öz şairini yenidən öyrənməyə məcbur oldu və yəqin etdi ki, Ö. Xəyyam böyük alim olmaqla yanaşı, bələğətli təriflərdən uzaq dayanan böyük şairdir, öz xəyal dünyasından, gerçək həyat barədə düşüncələrindən və təfəkkür gücündən qaynaqlanan dərin mənali zərif rübünlər müəllifidir.



Attar Neyshaburi

1818-də Avstriya diplomati və şərqsünası Joseph von Hammer "Persiya bədii ədəbiyyat tarixi" (Geschichte der schönen Redekunste Persien) əsərində farsdilli poeziyanın yeddi ulduzunu müəyyən etmişdi - Firdovsi, Ənvəri, Nizami, Cəlaləddin Rumi, Sədi, Hafiz, Cami. Bu, Avropada şərq poeziyası haqqında kifayət dərəcədə olmasa da, hər halda xeyli ümumi məlumat verən və tərcümələrlə zəngin olan



Cəlaləddin Rumi

ilk əsər idi. "Qərb-Şərq Divanı" ni (West – Östlicher Divan) yazarkən J. W. von Goethe' nin şərq poeziyası və folkloru haqqında əsas məlumat qaynağı H.F. von Diez və J. von Hammer'in tərcümələrindən ibarət idi.

Maraqlıdır ki, J. von Hammer bu kitabında Ömrə Xəyyam haqqında da məlumat vermiş, onun 25 rübünlərini almancaya tərcümə etmişdi. J.von Hammer Ö. Xəyyamı bir qədər sxematik şəkildə belə təqdim etmişdi: "azadfikirli və dini ələ salan, bu baxımdan fars poeziyasının Voltair'i (Volteri) adlanan bilər". Lakin, bu tərcümə və məlumat Xəyyamı Avropa və Amerikada ta-



Əbu-l-Hasan Ali ibn Musa ar-Rumi

nida bilmədi.

Xəyyamın bəxti 1859-da açılacaqdı. Edward Fitzgerald ingiliscəyə tərcümə etdiyi rübünlər kitai iki ilə yaxın heç kimi maraqlandırmadı, kitabın qiyməti bir şillinəndən bir pensə endi... və birdən sanki hamı ayıldı... Rübünlər ildirim sürəti ilə yayılmağa başladı. (1929-cu ildə kitabın birinci nəşrindən qalan bir nüsxəsi Birləşmiş Ştatlarda səkkiz min dollara satılmışdı!)

E. Fitzgerald, özü demişkən, "rübünləri bir-birinə qatmış, bəzi şeylər itmiş"di. Lakin, o, Xəyyamın ruhunu tutmuş, gözəl imitasiya məharəti ilə oxucunu valeh edə bilməşdi. Onun əsas məqsədi Xəyyamın ideyalar dünəyini ingilis oxucusuna açmaq, Xəyyamın həyat fəlsəfəsini, qəm və nəşəsinə ingiliscə ifa etmək idi. Fitzgerald tərcümədə əsas ideya və məzmunu saxlamaqla şair fantaziyasına yer verib bədii gözəllik yaratmağa nail olmuşdu. Onun müasirləri fransız tərcüməçiləri isə "fransız cəmiyyətinin dəyərlərinə uyğun gəlməyən" Xəyyamı dəyişdirib "tərbiyəli" fransiza döndərmək istəmişdilər.

1900-cü illərə yaxın ingilisdilli ölkələrdə Fitzgeraldın ifasında Xəyyamın (Ömər Xəyyam, yoxsa Fitzgerald Xəyyam?!) rübülləri ağlaşılmaz populyarlıq qazanmış, bir mania (Omar cult) halına gəlmişdi.

Xəyyamın rübüllərində azadfi-kirliliyin həddini aşlığı qənaətində olan və ciddi narazılığını və narahatlığını bildirən ingilis-amerikan oxucular da az deyildi. Bununla belə, protestant keşif və şair John White Chadwick'in (1840-1904) dindarları sakitləşdirmək üçün "Old and New" jurnalı vasitəsilə oxuculara müraciəti bir daha "Rübailər"in qeyri-adi cəzibəsindən xəbər verir: "Kimsə Ekklesiastın kitabını "büütün qəmli kitabların ən qəmli" adlandırmışdı. O, Ömər Xəyyamı oxumayıb. Bu şeirlər "Ekklesiast"dan qat-qat qəmlidir. Birinci ona görə ki, onlar daha xoşahənglidir, ikinci ona görə ki, onlarda daha çox ümidsizlik var; və bir də ona görə ki, onlardakı sözlərin arxasında biz daha nəcib ruhun dayandığını hiss edirik".

Bu tərcümə böyük riyaziyyatçı və astronom Ö. Xəyyamı bütün dünyada, o cümlədən Şərqdə, öz


vətəni İranda böyük şair kimi yenidən tanıdı. Tərcümənin uğuru qeyri-adi və gözlənilməz dərəcədə yüksək idi, şeirlər başqıçallandırıcı bir dünya şöhrəti qazanmış, ingilisdilli ədəbiyyat tarixində özüna klassik əsər kimi yer qazanmış, ən geniş dairələrdə oxunan və sevilən bir poemaya dönmüşdü. 1863-də Jhon Raskin kimliyi hələ məlum olmayan tərcüməçişə ünvanladığı məktubunda yazırırdı: "zənn edirəm ki, bu günə qədər heç vaxt bu poema kimi böyük, parlaq bir şey oxumamışam".

Fitzgerald - Xəyyam triumfu ədəbi Xəyyamşünaslığın da əsasını qoydu! Xəyyam rübüllərinin əslini axtarmaq - bu, yüz ildən artıq davam edən cəlbedici elmi mövzusu oldu. Cavablar da rəngarəng idi - Xəyyam "şair olmayıb, rübai yazmayıb", "30-40 və ya ən çoxu 70-80 rübai onun özünə məxsusdur", "1000-2000 arasında rübülləri olub" vəs. Bunu islam tarixində sahih hədislərin axtarışına bənzətmək olar. Hal-hazırda tədqiqatçıların böyük qismi deyəsən 200 və 400 arasında rəqəmlər üzərində dayanıblar.

### Xəyyam, əslində, peşəkar şair deyildi

Xəyyam haqqında onun müasirləri, eləcə də onun tədqiqatçıları tək tərifli sözlər söyleməmiş, onu şübhəçi, materialist kimi qiymətləndirən fikirlər də yaymışlar. Bu işdə, xüsusən sonralar, çox güman ki, rübüllərin təsiri və rolü böyük olub.

Onu "bədxasiyyət", "nətəmam", müəllimlikdən qaçan, yazıda məhsuldalar olmayan (bu




Sultan Malikshah

doğrudan da belədir), şübhə edənlərin imamı (İmam əl-Şəkkakin) adlandıranlar vardi. Rübailər Avropada və Amerikada yayıldıqdan sonra isə onu hedonist, aqnostik, nihilist, ateist, Tanrıni ələ salan, materialist, naturalist, inqilabçı, şəhvət düşgünü, əyyaş, mütəfəkkir-əyyaş adlandıranlar az olmadı.

Ümumiyyətlə, riyaziyyatçı-filosof Xəyyamla şair Xəyyam arasında heç bir əlaqənin olmadığı, daha doğrusu, onların bir-birinə zidd geldiyi, bu iki sifetin bir şəxsədə birləşməsinin bir möcüzə, bir sərr olduğu barədə düşünən və yananlar az deyil. Bu məsələyə qaynaqların tədqiqi ilə yanaşı, zənnimcə, yaradıcılıq psixologiyası və iki mədəniyyət adlanan problemin gözü ilə də baxmaqla lazımdır.

Böyük çöxbilginin görünən tərəfləri kimi görünməyən tərəfləri də ola bilərdi. O, əlbəttə, müasirlərinin gözündə şöhrəti riyaziyyatçı, böyük ilahiyyatçı idi, hakim idi. O, aradabir şeir yazırıda və onları yarmırdısa, üstəlik elm adamı və filosof kimi çox məşhur idisə, şairliyini müasirləri görməyə də bilərdilər və mümkün kündür ki, əhəmiyyət ver-



Bəhmənyar

məməşdilər. Bəlkə də o, rübai'lərini yaşı vaxtında yazırı və onun parlaq elmi şöhrəti qarşısında bu hobbi heç gözə də görünmürdü. Orta əsrlər baxımından Xəyyam, rübai'lər müəllifi kimi, əslində peşəkar şair deyildi. Onun müasirləri olan F.Əttar və Sənai peşəkar şair idilər. Xəyyam ömrünü şairliyə həsr etməmişdi. O, iri həcmli poetik əsrlər yazma misdi. Dolanışı şairlikdən çıxmırıldı. Hökmədlərə poetik mədhnamələr yazmırıldı. Paneqirik ədəbiyyatdan çox uzaq idi.

Yeri gəlmışkən, paneqirik olmayan ədəbiyyatın ən görkəmli nümayəndəsi olan dahi ərəb şairi Əbu'l-əla əl-Mə'ərri (973-1057/58) öz fəlsəfi lirikası ilə Ömər Xəyyamın rübai yaradıcılığına təsir etmiş kimi görünür. Hər iki mütəfəkkirin yaradıcılığı ilə tanışlıq istər-istəməz bu fikrə gətirib çıxarıır; hər ikisi nə xas olan yüksək dərəcədə azad fikirlilik, mütləqlilikdən uzaq olmaq, şübhəcilik, təzadalar, ləkonik ifadə tərzi... onların mənəvi-ruhi yaxınlığından xə-

bər verir. Xəyyamın ərəb dilini gözəl bilməsi müasirləri və tədqiqatçılar tərəfindən dəfələrlə qeyd edilmişdir. Onun ərəbcə şeir yazdığı da yaxşı məlumudur. Ərəbcə şeirlərinin birində məqsədə doğru dönmədən irəliləməyin həyatı vacib olduğunu vurğulayan Xəyyam:

*Bu səbəbdən Türk dövləti belə  
çox irəli getdi və türk insanları  
göylərə qalxmaq yoluna qədəm  
qoydular*


- deyə türkləri farslara nümunə göstərir.

### *Poetik xitab bir rəmzdır, dünyagörüşü deyil*

Xəyyamın elmi-fəlsəfi-dini yaradıcılığı ilə rübai'ləri arasında görünən ziddiyətlərə başqa tərəfdən də yanaşmaq olar. Poetik rəmzlər çox geniş mənə daşıya bilər və müəllifinin dinə və ya digər ideoloji-mənəvi təmələ münasibətinin dəqiq ifadəsi olmaya bilər. Məsələn, dindar olmayan şair də şeirlərində Allaha, Tanrıya müraciət edə bilir, ondan şəfqət və mərhəmət diləyir və ya onu sorğu-sual tutur, ona qarşı üsyan qaldırır. Və ya mömin, amma bilgin bir şair şeirlərində Allaha qəzəblənə bilər, ədalətsizliyə görə onu sorğu-suala tutabılər.

Poetik xitab bir üsul, bir rəmzdır, dünyagörüşü və inam qaynağı deyil.


Nəhayət, bir fikri də yada salaq. Elm adamının, filosofun şeir yazması elmi-fəlsəfi yolla deyilə bilməyən hiss və həyacanı ifadə etmək üçündür. İş peşəkar şair



Edward Fitzgerald

olub-olmamaqdə deyil, şairliyi məşguliyyətə çevirməkdə deyil. Elm adamının öz kifayət qədər ağır, faydalı və maraqlı məşgülüyyəti var. Dünyanın, təbiətin sırları üzərində baş sindiran, başqalarının görmədiyini görə bilən insanda öz hissələrini ifadə etmək istəyi baş qaldıra bilər. Bu hissələr, bu istək niyə də şeira dönməsin?! Üstəlik, orta əsrlərdə poeziya öz fikrini ifadə etmək baxımından başqa fəaliyyət növlərinə nisbətdə daha təhlükəsiz deyildimi?

Böyük çoxbilgin Ömər Xəyyamın min ilə yaxın davam edən şöhrəti zaman və məkan sərhədlərini yarib keçmiş, dünyani fəth etmiş, elm və ədəbiyyat tarixini xeyli zənginləşdirmişdir. Dilindən, dinindən, irqindən asılı olmadan hər kəsə, Ömər Xəyyamla temasda olmaq, onun ruhunu duymaq istəyən hər kəsə bu zənginlikdən pay düşür. Dünya durduqca Xəyyam kimi böyük çoxbilginlərin işığı daha çox insanlara yayılacaq, onları sevindirəcək, düşündürəcək, təklikdən xilas edəcək.



Nizamülmükk̄